



[AB devirmk istyirdi, Xan z istefa verdi](#)

Pakistanda parlament v hkumtin buraxlmas, Ba nazirin istefa vermisi v yeni sekilr tyin edilmsi lk daxilind yaranm siyasi bhrann hllin hesablanm addmdr: mran Xan onu uzaqladmaq istyn mxalifti qabaqlad v bu, ona sekid yenidn qalib glrk, yaranm bhran hll etmy v daha da gclnmy .imkan ver bilir

Arannews :Bu prosesd sas diqqt ¸kn mqam mran Xann müxaliftin parlamentd ba nazir etimadszl qbul etdirmy ¸almasnda AB- ittiham etmsi, “Vainqton mni devirmk istyir” iddiasdr. Onun sözlrin gör, Pakistann AB-dak sfirin “mran Xan gedrs, Pakistan fv edilck, .ks tqdird nticlri ar olacaq” mtinin yazld mktub verilib

Bu, ba nazirin ictimai ry tsir etmk v dstk qazanmaq ü¸ün daxili auditoriyaya hesablanm gedii d ola bilir. Bütün hallarda nöybti se¸kilrd Vainqtonun mktubunun ssvermy tsir edcyi ehtimal .böyükdür

Lakin Ukrayna müharibsindn sonra geosiyasi qardurmann pik hdd ¸atmas fonunda AB-n mran Xan istmmsi d mümkün görünür. Hesab etmk olar ki, Vainqton Putinin Ukraynaya ial hücumuna balad gün – 24 fevralda mran Xann Moskva sfrini, ümumilikd slamabadn Moskva il yaxnln balamr. Hr¸nd, Vainqton bunun ü¸ün digr ölklr kimi Pakistana da xbrdarlq ed .bilrdi

mran Xann dediyi kimi, “devirmk istyi” mslnin Moskva sfri, yaxud Ukrayna müharibsinin gediind Rusiya il mkdalqdan daha drin olduunu .demy sas verir

Ba vernlr AB-n fqanstandan ¸xmas fonunda baxmaq mümkündür: Vainqtonun 20 il sonra fqanstanda Talibann önünü a¸mas ¸inin srhdrlind, hm d “Bir kmr, bir yol” layihsinin quru dhlizrlind qeyri-stabilliyin yaradlmas plannn trkib hissisi kimi görünür, xüsusil D-Xorasan qruplarnn aktivliyi v Yaxn rqd terror¸ularn bu bölgy transferi ;perspektlri d bu ehtimal güclndirir

Taliban üzrind ciddi tsir malik olan Pakistan bu prosesd hlledici amildir v mümkündür ki, slamabad ¸inin Talibanla ilmsin, bölgnin stabillmsin kömk edir, AB-n bölgy üzrindki plannn .önünü ksir

Bu baxmdan, se¸kiy qdrki ü¸ aylq dövr Pakistanda, hm d o bölgyd kritik olacaq. Bizim ü¸ün sas mqam Pakistan-Azrbaycan-Türkiy ü¸trfli mkdalnn davam etmsi v inkiafdr. ¸ünki bu, hm Avrasiyann glcyind daha güclü mövqe tutmamz, hm d Türkiynin regional güc kimi irlilmsi .baxmndan hmiyytlidir